

AMEA Riyaziyyat və Mexanika İnstitutunun
"Təhsil" şöbəsinin 2017 il üçün
HESABATI

RMİ -nin Təhsil şöbəsi doktorantura, dissertantura və magistratura təhsilinin təşkili ilə məşğul olur.

DOKTORANTURA

RMİ doktoranturasında - 11 nəfər: 7 əyani və 4 qiyabi doktorant təhsil alır.

Hesabat dövründə fəlsəfə doktoru hazırlığı üzrə RMI-nun əyani doktoranturasına 3 nəfər qəbul olunmuşdur:

1202.01- Analiz və funksional analiz ixtisası üzrə:

1) Qəhrəmanlı Bənövşə Tamis qızı- (Elmi rəhbər: f.-r.e.n., dos. Telman Qasimov)

1211.01 -Diferensial tənliklər ixtisası üzrə:

2) Allahverdi-zadə Fatimə-xanım İlyas qızı- (Elmi rəhbər: f.-r.e.d., prof. Əkbər Əliyev)

3324.07-Məsafədən aerokosmik tədqiqatlar ixtisası üzrə:

3) Quliyev Atabəy Məzahir oğlu- (Elmi rəhbər: AMEA-nın müx.üz., prof., Bilal Bilalov)

Hesabat dövründə fəlsəfə doktoru hazırlığı üzrə RMI-nun əyani doktoranturasını 6 nəfər bitirib, onlardan 2 nəfər dissertasiya işlərini müdafiyyə ediblər: Qurbanova Nargül, Rzayev Natiq.

DİSSERTANTURA

RMİ dissertanturasında - 23 dissertant fəlsəfə doktoru hazırlığı üzrə və 9-dissertant elmlər doktoru hazırlığı üzrə təhsil alır. Hesabat dövründə RMİ-nun dissertanturasına fəlsəfə doktoru hazırlığı üzrə 6 nəfər və elmlər doktoru hazırlığı üzrə 6 nəfər qəbul olunmuşdur:

Fəlsəfə doktoru:

1202.01-Analiz və funksional analiz ixtisası üzrə:

1) Əsgərova Aida Xurşud qızı-dissertant(Elmi rəhbər: f-r.-e.d. Vüqar İsmayılov)

2) Hüseynova Lalə Ernis qızı- dissertant(Elmi rəhbər: f-r.-e.d. prof.,Rəhim Rzayev)

1211.01-Diferensial tənliklər ixtisası üzrə:

3) Həsənova Şəray Müqabil qızı-dissertant (Elmi rəhbər: f-r.-e.d. prof., Ziyatxan Əliyev)

1212.01-Riyazi fizika tənlikləri ixtisası üzrə:

4) Yunusov Daşqın Rasim oğlu- dissertant(Elmi rəhbər: f-r.-e.d. prof., Tahir Hacıyev)

2003.01- Maye qaz və plazma mexanikası ixtisası üzrə:

5) Müseyibli Pərviz Tofiq oğlu- dissertant (Elmi rəhbər: AMEA-nın müx.üz., t.e.d.Geylani Pənahov)

3324.07-Məsafədən aerokosmik tədqiqatlar

6) Zabidov Zakir Cümşüd oğlu - dissertant(Elmi rəhbər: AMEA-nın müx.üz., prof.,Bilal Bilalov)

Elmlər doktoru:

1202.01-Analiz və funksional analiz ixtisası üzrə:

1) Sadıqova Səbinə Rahib qızı-dissertant (Elmi məsləhətçi AMEA-nın müx.üz., prof.,Bilal Bilalov)

2) Həsənov Sabir Qəhrəman oğlu-dissertant (Elmi məsləhətçi AMEA-nın müx.üz., prof. Vaqif Quliyev)

1211.01-Diferensial tənliklər ixtisası üzrə:

3) Bayramov Azad Məmməd oğlu-dissertant (Elmi məsləhətçi f.r.-e.d. prof., Vəli Qurbanov)

4) Muxtarov Oqtay Şahhüseyn oğlu-dissertant

5)Şükürov Aydın Şükür oğlu-dissertant (Elmi məsləhətçi AMEA-nın müx.üz., prof.,Bilal Bilalov)

1212.01-Riyazi fizika tənlikləri

6) Sadıxov Vüqar Vaqif oğlu-dissertant (Elmi məsləhətçi t.e.d Əli Nağıyev)

Hesabat dövründə fəlsəfə doktoru hazırlığı üzrə RMI-nun dissertanturasını 7 nəfər bitirib, onlardan 2 nəfər Dünyamaliyeva Aida və İsmayılova Rəna dissertasiya işlərini müdafiyyə ediblər.

Doktorantlar və dissertantlar üçün iyun ayında minimum imtahanları keçirilmişdir:

İxtisas imtahanları:

1202.01-Analiz və funksional analiz ixtisası üzrə:

- Məhərrəmovə Gülər Vidadi qızı- qiyabi doktorant(Elmi rəhbər: f.r.e.n.,dos.Telman Qasimov)- əla

1211.01-Diferensial tənliklər ixtisası üzrə:

- Axundova Elnarə Buxsay qızı -dissertant (Elmi rəhbər: f.r.-e.d. prof., Vəli Qurbanov)- əla
- Kərimova Mehriban Nurməmməd qızı-dissertant (Elmi rəhbər: f-r.-e.d. prof.,Tahir Hacıyev)-əla

2002.01-Deformasiya olunan bərk cism mexanikası ixtisası üzrə:

- Nağıyeva Nigar MirYaşar qızı-qiyabi doktorant (Elmi rəhbər: f-r.-e.d. prof., Lətif Talıblı)-əla

Alman dil imtahanı:

- Kərimov Kamil Əjdər oğlu-dissertant -4(yaxşı) qiymət alıb. (Elmi rəhbər: f.r.e.d.,prof.Sabir Mirzəyev).
- Məmmədova Aynur Nizami qızı-dissertant -3(kafi) qiymət alıb. (Elmi rəhbər r.e.d. Rövşən Bəndəliyev).
- İsmayılova Afaq Fərhad qızı-dissertant -4(yaxşı) qiymət alıb. (Elmi rəhbər: AMEA-nın müx.üzvü Vaqif S. Quliyev).
- Nağıyeva Nigar MirYaşar qızı-qiyabi doktorant (Elmi rəhbər: f-r.-e.d. prof., Lətif Talıblı)- 4(yaxşı) qiymət alıb.

Fəlsəfə imtahanı:

- Məmmədova Aynur Nizami qızı-dissertant 4(yaxşı) qiymət alıb. (Elmi rəhbər r.e.d. Rövşən Bəndəliyev).
- Məlik Samin Telman oğlu -dissertant 4(yaxşı) qiymət alıb.(Elmi rəhbər AMEA-nın müx.üz., prof., Misir Mərdanov).
- Bədəlov Xəyyam Əli oğlu -dissertant 3(kafi) qiymət alıb. (Elmi rəhbər Cavanşir Həsənov).
- Zabitov Zakir Cümşüd oğlu 4(yaxşı) qiymət alıb.(Elmi məsləhətçi AMEA-nın müx.üz., prof., Bilal Bilalov)
- İsmailova Günay Qəfil qızı- dissertant 3(kafi) qiymət alıb. (Elmi rəhbər f-r.e.d., prof. Hamlet Quliyev)
- Qasımova Vüsalə Fazil qızd -dissertant 4(yaxsı) qiymət alıb. (Elmi rəhbər f-r.e.d., prof. Əkbər Əliyev)

MAGİSTRATURA

Qəbul-2016

Yanvar ayında I kurs magistrlər üçün ixtisas üzrə imtahanlar keçirilmişdir.

- Fərhadova Yetər Müzakir qızı- Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG)-95 bal.
- Cəfərova Səbinə İlqar qızı (ÜOMG)-91 bal,
- Dadaşova Gülqayıt Aydın qızı (ÜOMG)-91 bal,
- Şirinova Nərmin Rəhim qızı (ÜOMG)1-91 bal.

Magistrlərə II semestrə tədris olunacaq fənlər üzrə proqramlar:

1. Yüksək tərtibli xətti tənliklər üçün sərhəd məsələləri - tərtib edən AMEA m.ü. prof., Rauf Hüseynov
2. Diferensial tənliklərin əlavə fəsiləri - tərtib edən f-r.-e.d. prof., Əkbər Əliyev
3. Hamar çoxobrazlılar nəzəriyyəsi - tərtib edən f-r.-e.d. prof., Məmməd Bayramoğlu
4. Riyazi fizikanın tərs məsələləri - tərtib edən r.-e.d. prof., Ədalət Axundov

5. Sinqulyar integralların struktur xassələri. Çoxölçülü sinqulyar integral tənliklər - tərtib edən AMEA m.ü. prof., Vaqif Quliyev

6. Xüsusi törəməli tənliklərlə təsvir olunan proseslərdə optimal idarəetmə məsələsi - tərtib edən f.r.-e.d. prof., Telman Məlikov

Elmi Şuranın 08 fevral 2017-ci il tarixində keçirilmiş iclasında təstiqlənmişdir.

RMİ-nin I kurs magistraturasında təhsil alan Fərhadova Yetər Müzakir qızı "Magistr-2017" müsabiqəsində iştirak etmiş və III yerə layiq görülmüşdür.

Iyun ayında I kurs magistrələr üçün ixtisas üzrə imtahanlar keçirilmişdir.

- Fərhadova Yetər Müzakir qızı- Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG)-95 bal.

- Cəfərova Səbinə İlqar qızı (ÜOMG)-95 bal,

- Dadaşova Gülqayıt Aydın qızı (ÜOMG)-94 bal,

- Şirinova Nərmin Rəhim qızı (ÜOMG)-91 bal.

Magistrələrə II kurs III semestrədə tədris olunacaq fənlər üzrə proqramlar:

1. Ekstremal məsələlərin həllərinin varlığı - tərtib edən AMEA-nın müxbir üzvü Misir Mərdanov.

2. Analitik funksiyaların sərhəd xassələri. Sinqulyar integral tənliklər - tərtib edən AMEA-nın müxbir üzvü Vaqif Quliyev .

3. Diferensial operatorların spektral nəzəriyyəsi - tərtib edən f.r.-e.d. prof. Həmidulla Aslanov.

4. Banax fəzasında xətti tənliklər - tərtib edən f.-r.e.d.,prof. Məmməd Bayramoğlu

5. İdarəetmə nəzəriyyəsinin əsas məsələləri - tərtib edən f.r.-e.d. prof. Telman Məlikov.

6. Optimal idarəetmə nəzəriyyəsinin təqribi üsulları - tərtib edən f.r.-e.d. prof. Rafiq Tağıyev.

7. Daxiletmə teoremləri və onların tətbiqlər - tərtib edən f.r.-e.d. prof. Əkbər Əliyev.

8. Həsablama üsullarının elmi və texniki məsələlərin həllinə tətbiqi - tərtib edən t.e.n. Həsən Nağıyev.

Elmi Şuranın 12 sentyabr 2017-ci il tarixində keçirilmiş iclasında təstiqlənmişdir.

Qəbul-2017

13-16.06.2017-ci il tarixlərində magistraturaya qəbul ilə əlaqədar olaraq 183 abituriətlərlə müsahibə keçirilmişdir: məqbul-42 nəfər, q/məqbul-119 nəfər, gəlmədi-22 nəfər.

RMİ-nə plan üzrə 9 yer ayırılmış, 8 nəfər aşağıdakı ixtisaslar üzrə qəbul olunmuşdur:

- 1) 5 nəfər - Riyazi analiz: Əlizadə Fidan Asif qızı, Əliyeva Dünya Rəsul qızı, Qədirova Xəyalə Məmmədəğa qızı, Quluyev Tural Müseyib oğlu, Sadıqov Elvin Vüqar oğlu,
- 2) 1 nəfər - Diferensial tənliklər : Məmmədova Aişən Veyis qızı,
- 3) 1 nəfər- Optimallaşdırma və optimal idarəetmə : Rəhimli Könül Səməd qızı,
- 4) 1 nəfər- Riyazi fizika tənlikləri: Abdullayeva Aydan Cəfər qızı.

Magistrlərə I kurs I semestrində tədris olunacaq fənlər üzrə proqramlar:

1. Riyaziyyatın müasir problemləri - tərtib edən AMEA-nın müxbir üzvü Rauf Hüseynov
2. Riyaziyyatın tarixi və metodologiyası - tərtib edən AMEA-nın müxbir üzvü Misir Mərdanov
3. Qeyri-xətti analiz - tərtib edən f.r-e-d., prof. Həmidulla Aslanov
4. Xətti cəbr və strukturlar - tərtib edən f-r.e.n., dos. Əli Babayev
5. Harmonik analiz - tərtib edən AMEA-nın müxbir üzvü Bilal Bilalov
6. Xüsusi törəməli tənliklər üçün Koşi və sərhəd məsələsi - tərtib edən r-e-d., prof. Ədalət Axundov
7. Optimal idarəetmə nəzəriyyəsində maksimum prinsipi və optimallıq şərtləri -

t rtib ed n f.r-e-d., prof. Telman M likov.

8. Riyazi fizikanın klassik v  m asir probleml ri - t rtib ed n r-e-d. prof.  dal t Axundov Elmi  uranın 12 sentyabr 2017-ci il tarixində ke irilmif iclasında t stiq olunmuřdur.

T hsil ř b sinin m diri

professor  dal t Axundov